

# “İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir”

İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində Qarabağ münaqişəsinin tam bitdiyini və bizi dayandıran qüvvənin olmadığını bəyan etdi

Dünyanın diqqəti yenə Azərbaycana yönəlib. İkinci Qarabağ müharıbəsinin qalib dövlətinin qazandığı şanlı Zəfər və postmühəribə dövründə yaşanan reallıqlar müzakirə mövzusuna çevrilib.

Qalib dövlətin qalib Sərkərdəsi İlham Əliyev iştirak etdiyi beynəlxalq təşkilatların tədbirlərində, xarici KIV-ə verdiyi müsahibələrdə bir daha əsl həqiqətləri

açıqlayır. BMT Baş Assambleyasının 76-ci sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində, Rusyanın “Nasionalnaya oborona” jurnalına və Türkiyənin Anadolu Agentliyinə müsahibələrində İlham Əliyev həm mühəribənin başlanma səbəblərini açıqladı, həm Azərbaycan Ordusunun zəfər yoldan danışdı, həm də postmühəribə dövrünün reallıqlarına uyğun fikir və təkliflərini səsləndirdi.

Mühəribənin başlanma səbəbləri

Bütün çıxışlarında, müsahibələrində ilk olaraq mühəribənin başlanması səbəblərinə aydınlıq gətirən İlham Əliyev deyir ki, 30 il müddətində beynəlxalq ictimaiyyət, xüsusən problemin həllində vəsitəçilik edən tərəflər münaqişənin güc yolu ilə həllinin mümkünşüzlüyünü təlqin edirdilər.

---

Ardı 5-ci səh.

# “İkinci Qarabağ savaşı gösterdi ki, səbrimiz tükənəndə nələr baş verir”

Əvvəli 1-ci səh.

Amma bu müddət ərzində bir dəfə də olsun işgala son qoyması üçün Ermənistana qarşı tezyiqlər göstərmədilər.

Vasitəçilər, beynəlxalq təşkilatlar bir dəfə də olsun işgälçi dövlətin vandallığına, Qarabağın tarixinin saxtalaşdırılmasına, işgal olunmuş ərazilərimizin qanunsuz məskunlaşdırılmasına, bu torpaqlardakı maddi sərvətlərin talanmasına etirazlarını bildirmədilər, həmisi susqunluq nümayiş etdirdilər.

Bütün bunlar erməni təəssübəşliyindən irəli gələrək Azərbaycan torpaqlarını ilhaq etmək, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına nail olmaq niyyətindən başqa bir şey deyildi.

Həmin dairələr hesab edirdilər ki, zaman keçdikcə Azərbaycan öz mövqeyindən çəkiləcək, Ermənistən maraqlarına uyğun kompromislərə gedəcəkdir. Amma bir məsələni unudurdular ki, hələ zəif vaxtlarında belə öz mövqeyindən bir addım geri çəkilməyən Azərbaycan gücləndikdə torpaqlarını işğaldan azad etmək üçün daha qətiyyətli, daha ezməkar olur.

Cox da uzaga getməyək. Ötən ilin sentyabrın 24-də, ikinci Qarabağ mühəribəsinin başlanmasıdan 3 gün önce Azərbaycan Prezidenti BMT Baş Assambleyasının 75-ci sessiyasındaki çıxışında bir daha dünyaya səslənmişdi. İlham Əliyev bəyən etmişdi ki, temas xəttində edilən təxribatlar Ermənistənən Azərbaycana qarşı yeni mühəribəyə hazırlaşdığını nümayiş etdirir. Ona görə BMT və beynəlxalq ictimaiyyət Ermənistəni növbəti hərbi təcavüzdən cəkindirməlidir.

Ancaq yenə də işgälçiyə qarşı heç bir tədbir görülmədi. Hər zaman bu cəzasızlıq mühitindən yaranan Ermənistən isə elə bildi ki, Azərbaycan yenə də susqun qalacaq və münaqişənin güc vasitəsi ilə həll olunma variantını seçməyəcək.

Münaqişənin birbaşa həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu da bu dövrde heç bir xeyirli iş görə bilmədi, həmsədrler yalnız bölgəyə turist səfərləri etməklə kifayətləndirilər. Amma hər dəfə İlham Əliyev həmsədrlərlə görüşlərində Ermənistənə sanksiyaların tətbiq edilməsinin vacibliyini bildirirdi. Yenə də heç bir tədbir görülmürdü.

Sentyabrın 27-də Anadolu Agentliyinə müsahibəsində Prezident bu məsələyə diqqət çəkərək bildirdi ki, eger Minsk qrupunun həmsədrlərinə və digər böyük dövlətlərə etdiyi müraciətlər əsasında hansısa bir tədbir görülsəydi, bu, savaşın qarşısını ala bilərdi. Cənubi bu sanksiyalar Ermənistən üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub Azərbaycan torpaqlarından çıxacaqdılar.

Prezident bununla bir daha bəyan etdi ki, illərlə bu mövqedə olmasının səbəbi mühəribənin sülh yolu ilə həll olunma-

sı variantına üstünlük verdiyini təsdiqləyir: “Bütün imkanlardan istifadə etdik ki, bunu sülh yolu ilə çözək, mühərbi olmasın, qan tökülməsin. Ancaq bununla berabər, mən deyirdim ki, biz bu vəziyyətlə barışmayacağımız. Nəyin bahasına olursa-olsun öz torpağımızı azad edəcəyik və sadəcə olaraq, şans verirdik”.

Bütün bu faktlar bir daha təsdiq edir ki, ikinci Qarabağ mühəribəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistən və işgälçini vaxtında dayandırmayan dövlətlərin üzərinə düşür.

**“Hələ gec deyil” - Prezident Ermənistənə növbəti çıxış yolunu göstərdi**

Bu proseslərdən sonra baş verənlər artıq bəlliidir. Azərbaycan Ermənistən təxribatlarına cavab olaraq əks-hüküm əməliyyatlarına başlayıb 44 günə düşməni qarşısında diz çökdürdü.

Savaş başlayan andan Ali Baş Komandan İlham Əliyev Ermənistənə yənə də çıxış yollarını göstərdi. Dedi ki, eger Ermənistən ağır itki ilə üzləşmək istəmirse, torpaqlarımızı boşaltmaqla bağlı təqvim hazırlayıb Azərbaycana təqdim etsin. Belə olan halda Azərbaycan Ordusu əməliyyatları dayandırıbilər. Amma düşmən inanmadı və savaşmaq istədi. Nəticədə isə tarixinin ən ağır məglubiyətini aldı və yalvararaq savaşın dayandırılmasını istədi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi və Dağlıq Qarabağ münaqişəsi başa çatdı. Anadolu Agentliyinə müsahibəsində bu məsələyə də diqqət çəken dövlət başçısı bildirdi ki, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yeni, qurum mövcud deyil: “Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxışında da mən bütün ölkələrə müraciət etdim və dedim, rica edirəm ki, bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazi-sində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”.

Mühəribədə meğlub olan Ermənistən 10 noyabr Bəyanatını imzalamaya məcbur oldu. Lakin bu gün məglub ölkə Bəyanatda göstərilən bəzi müddələri yerinə yetirməkdən boyun qaçırıb. İlham Əliyev məğlub ölkəyə bir daha xəbərdarlıq etdi: “Hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, eger tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda, əlbəttə ki, bölgədə genişmiqyaslı əməkdaşlıq mümkündür”.

Prezident onu da bildirdi ki, digər məsələ dəhlizlərin açılmasıdır. Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlılı olmalıdır.

Amma bugündək bu bağlılı təmin edilməyib. Əlbəttə ki, bunu təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Çünkü orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Azərbaycan mühəribədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkib.

Ermənistən isə yenə də öz amplua-sındadır, 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. İlham Əliyev dedi ki, hələlik səbirlə, təmkinli davranışarıq. Amma səbrimizdə həddi var: “İkinci Qarabağ savaşı gösterdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistən rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müdədələrini yerinə yetirsə və özünü məsuliyyətlə aparsın”.

**Ən yüksək zirvəyə yüksələn qardaşlıq münasibətləri**

Hazırda Qarabağda həyata keçirilən tikinti-quruculuq işlərində geniş bəhs edən İlham Əliyev həm də Azərbaycan və Türkiye münasibətlərinin yeni məhələsindən söz açdı. Prezident dedi ki, iki qardaş ölkə son illərdə böyük yol keçib və demek olar münasibətlər en yüksək zirvəyə qədər yüksəlib. Bu Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezident İlham Əliyevin birgə səyi nəticəsində əldə edilən böyük uğurdur.

İlham Əliyevin söylədiyi kimi bu gün dönya miqyasında buna oxşar əməkdaşlıq, dostluq, qardaşlıq münasibətləri yoxdur. İkinci Qarabağ savaşı bunu bir daha göstərdi. Türkiye Azərbaycanın yanında olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayıñ, müraciət etməyin. Azərbaycan haqq yolundadır və eger qarışsanız, eger müraciət etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Bu, əlbəttə, çox böyük bir üstünlük idi.

Prezident ikinci Qarabağ savaşından sonra münasibətlərin daha da yüksək pilləyə qalxdığını söyləyərək vurguladı ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətləri daha da yüksək seviyyəyə qaldırıb: “Faktiki olaraq biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-faktō olan münasibətlərimizi de-yure seviyyəsinə qaldırıq, yeni, müttəfiqlik seviyyəsinə. Onsuz da bu, hər sahədə müttəfiqlik əlaqələri idi. Ancaq biz bunu artıq rəsmiləşdirirdik və bu, gelecek fəaliyyət üçün bir yol istiqamətidir. Biz bu yolu gedəcəyik”.

Göründüyü kimi, iki qardaş ölkə arasındaki möhkəmənən münasibətlər, ar-tan birgə layihələr və esl hemrəylik bütün qonşu ölkələr üçün bir örnəkdir. İlham Əliyev də dedi ki, eger bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursayırlar, o zaman dünyada heç bir savaş, heç bir mühəribə olmazdı.

**Rəşad BAXŞƏLİYEV,  
“Azərbaycan”**